

Direktor (Mədəniyyət evi) vəzifəsi üzrə test tapşırıqları

1. Aşağıdakılardan hansı mədəniyyət mərkəzlərinin əsas vəzifələrindən biri deyil?

- A) Gənc istedadların aşkar edilməsi
- B) Mədəniyyət xadimlərinə maddi-mənəvi dəstəyin göstərilməsi
- C) Azərbaycan qeyri-maddi mədəni irsinin kadr təminatının təkmilləşdirilməsi
- D) Mədəniyyət işçiləri üçün təlim, ixtisasartırma, trening, təcrübə kurslarının təşkili
- E) Mədəniyyət sahəsində təhsil alanlara təqaüdlərin verilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

2. Fəaliyyət göstərdiyi bölgənin mədəni potensialının üzrə çıxarılması, istedadlı şəxslərin aşkarlanması və dəstəklənməsi məqsədilə tədbirlər görmək hansı strukturun fəaliyyətinin məqsədlərindən biri kimi xarakterizə edilə bilər?

- A) Yerli icra hakimiyyəti orqanları
- B) Mədəniyyət mərkəzləri
- C) Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
- D) Yerli icra hakimiyyəti orqanlarının humanitar siyasət şöbələri
- E) İctimai birliklər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

3. Mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə dəstəklənən musiqi-rəqs, şifahi ədəbiyyat, oyun-tamaşa kimi nümunələr Azərbaycan xalqının hansı sənətini özündə əks etdirir?

- A) Klassik musiqi sənəti
- B) Teatr sənəti
- C) Təsviri sənət
- D) Folklor ifaçılığı sənəti
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

4. Mədəniyyət mərkəzləri konkret tədbirləri həyata keçirə bilmək üçün hansı layihələri hazırlamalıdır?

- A) İllik iş planlarının layihəsini
- B) Mərkəzdə fəaliyyət göstərən dərnəklərin siyahısını
- C) Səhnələşdiriləcək əsərlərin ssenarisini
- D) Mədəni-kütləvi tədbirlərdə iştirak edəcək mədəniyyət xadimlərinin siyahısını
- E) Konsertlərdə iştirakı ehtimal olunan tamaşaçıların sayını

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

5. Göstərilənlərdən hansı mədəniyyət mərkəzlərinin direktorunun hüquq və vəzifələrindən biri ola bilməz?

- A) Nizam-intizam qaydalarına və qanunlara riayət olunmasına şərait yaradır
- B) Dövlət mülkiyyətinin qorunması üçün tədbirlər görür
- C) Ümumi rəhbərliyi həyata keçirəcək şəxsləri təyin edir
- D) Kollektivin sosial inkişafı və istehsalat vəzifələrinin yerinə yetirilməsi üçün imkanlardan səmərəli istifadə edir
- E) Əməkdaşlar arasında vəzifə bölgüsünü aparır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

6. Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qəbul edilmə məqsədlərinə uyğun olmayan bəndi göstərin.

- A) Azərbaycan mədəniyyətinin inkişafına nail olmaq
- B) Mədəniyyət infrastrukturunun səmərəli istismarı nəticəsində dövlət daxilolmalarının artırılmasına nail olmaq

C) Mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək

D) Azərbaycan mədəniyyətini daxili və xarici təhdidlərdən qorumaq

E) Mədəniyyətimizin dünya mədəniyyətinə uğurlu inteqrasiyasını təmin etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsi, Əbülfəz Qarayev, Bakı şəhəri, 27.12.2012, Qərar №-8

7. Hansı "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın əsas məqsədlərindən biri deyildir?

A) Mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması

B) Mədəni irsin qorunması

C) Yaradıcılığın dəstəklənməsi

D) Yaradıcılığın inkişafının təmin olunması

E) Mədəniyyət Nazirliyində struktur islahatlarının aparılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası", İlham Əliyev, Bakı, 14.02.2014, Sərəncam №-273

8. Mədəniyyətlərarası dialoqun həyata keçirilməsində və mədəni sərvətlərin təbliğində əsas vasitələrdən biri kimi nəyi qeyd edə bilərik?

A) Ticarət

B) Diplomatiya

C) Nəqliyyat infrastrukturunun şaxəliliyi

D) Turizm

E) Sənayenin inkişafı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası", İlham Əliyev, Bakı, 14.02.2014, Sərəncam №-273

9. Hansı qeyri-maddi mədəni irs nümunələrinə aid deyil?

- A) Milli musiqi və rəqslər
- B) Milli bayram və mərasimlər
- C) Şifahi xalq yaradıcılığı
- D) Ənənəvi dekorativ sənəti
- E) Memarlıq abidələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası", İlham Əliyev, Bakı, 14.02.2014, Sərəncam №-273

10. Hansı bənddə "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa görə mədəniyyət sahəsində dövlət siyasətinin əsaslandığı prinsiplərdən biri göstərilməyib?

- A) Bərabərlik
- B) Demokratiklik
- C) Sabitlik
- D) Humanistlik
- E) İstedad amili

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

11. Göstərilənlərdən hansı mədəni sərvətlərimizdən deyil?

- A) Folklor
- B) Üslub
- C) Əxlaq normaları və nümunələri
- D) Dillər, dialektlər və ləhcələr
- E) Milli adət və ənənələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

12. Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri ola bilməz?

- A) Daşınar mədəni irs nümunələrinin hərracla vasitəsilə satışından əldə edilən vəsaitin mədəniyyət mərkəzlərinin inkişafına yönləndirilməsi
- B) Mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması
- C) Mədəni sərvətlərin qorunması və artırılması
- D) Milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı
- E) Mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

13. Aşağıdakılardan hansı mədəniyyət sahəsində dövlətin vəzifələrindən biri deyildir?

- A) Milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi
- B) İstedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi
- C) Beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi
- D) Mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması
- E) "Milli mədəniyyət" qəzetinin nəşri

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

14. 1. Maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği və təşviqi; 2. Peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti; 3. Teatr-konsert fəaliyyəti; 4. Mədəni-asudə vaxtın təşkili üzrə fəaliyyət; 5. Estetik tərbiyə sahəsində fəaliyyət. Yuxarıda qeyd edilənlər hansı sahənin fəaliyyət istiqamətlərinə aiddir?

- A) Jurnalistika
- B) Pedaqogika
- C) Mədəniyyət

D) Ədəbiyyat

E) Teatrşünaslıq

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

15. Aşağıdakı fikirlərdən hansı doğru deyil?

A) Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna və milli maraqlarına zərər vura biləcək təbliğatın aparılmasına yol verilmir

B) Mədəniyyət tədbirlərində zorakılığın və narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsi qadağandır

C) Mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqları məhdudlaşdırıla bilməz

D) Müstəsna hallarda müharibənin, irqi, milli, dini üstünlüyün təbliğ edildiyi mədəniyyət tədbirləri keçirilə bilər

E) Mədəni və təbii irs tarixi və bədii təyinatına uyğun tərzdə istifadə edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

16. Hansı bənddə mədəniyyət sahəsində dövlət siyasətinin əsaslandığı prinsiplərdən biri olan "bərabərlik" prinsipi izah edilir?

A) Hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması

B) Mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması

C) Əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi

D) Estetik düşüncə azadlığının təmin edilməsi

E) Yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

17. Aşağıdakılardan hansında mədəniyyət sahəsində dövlət siyasətinin əsaslandığı keyfiyyətlilik prinsipinə zidd fikir qeyd edilmişdir?

- A) Məhsulların qabaqcıl standartlara uyğunluğunun təmin olunması
- B) Xidmətlərin sosial-iqtisadi tələblərə uyğunluğunun təmin olunması
- C) Mədəniyyət sahəsində məhsul və xidmətlərin bu sahəyə rəhbərlik edən şəxslərin fərdi estetik zövqlərinə uyğunluğunun təmin edilməsi
- D) Mədəniyyət sahəsində məhsulların və xidmətlərin cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması
- E) Məhsulların və xidmətlərin ən qabaqcıl normalara uyğunluğunun təmin olunması

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

18. Hansı mədəniyyət sahəsində dövlətin vəzifələrindən hesab edilməyə bilər?

- A) Milli mədəniyyətin bərpa edilməsi
- B) Milli mədəniyyətin qorunması
- C) Milli mədəniyyətin inkişafı
- D) Milli mədəniyyətin təşviq edilməsi
- E) Maddi mədəni irs nümunələrinin beynəlxalq sərgilərdə satışının təşkil edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

19. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrindən hansını əhatə etmir?

- A) Maddi və qeyri-maddi mədəni irs
- B) Mədəniyyət xidmətləri

C) Tikinti-quraşdırma fəaliyyəti

D) İncəsənət fəaliyyəti

E) Xalq yaradıcılığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

20. Mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqları hansı hallarda məhdudlaşdırıla bilər?

A) Milli mənsubiyyətinə görə

B) Sosial mənşəyi nəzərə alınmaqla

C) İctimai birliklərə mənsubiyyəti əsasında

D) Siyasi əqidəsinə əsasən

E) Məhdudlaşdırılmasına yol verilmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununu, İlham Əliyev, Bakı şəhəri, 21 dekabr 2012-ci il
№ 506-IVQ

21. Xalqımızın maariflənməsində xüsusi rolu olan teatr binasını Bakı şəhərində kim tikdirmişdi?

A) Ağa Musa Nağıyev

B) Həsən bəy Zərdabi

C) Aşurbəyova Nəbat Xoca qızı

D) Hacı Zeynalabdin Tağıyev

E) Nəcəf bəy Vəzirov

Testin çətinlik dərəcəsi: asan

İstinad: S.Məmmədova. Mədəniyyətsünaslıq.(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti).
"Kooperasiya" nəşriyyatı
Bakı-2001

22. Azərbaycan milli teatrının səhnəsində ilk dəfə hansı əsər səhnələşdirilmişdir?

- A) M.F.Axundov, "Hacı Qara" komediyası
- B) Ü.Hacıbəyli, "Leyli və Məcnun" operası
- C) N.Nərimanov, "Nadanlıq" komediyası
- D) C.Cabbarlı, "Oqtay Eloğlu" pyesi
- E) Ə.Haqqverdiyev, "Yeyərsən qaz ətini, görərsən ləzzətini" komediyası

Testin çətinlik dərəcəsi: asan

İstinad: S.Məmmədova. Mədəniyyətşünaslıq.(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti).
"Kooperasiya" nəşriyyatı
Bakı-2001

23. Aşağıdakılardan hansı xalq yaradıcılığının növü olaraq bədii özfəaliyyət sahələrindən biri kimi xarakterizə edilə bilməz?

- A) Teatr
- B) Musiqi
- C) Təsviri incəsənət
- D) Xoreoqrafiya
- E) Xor kapellası

Testin çətinlik dərəcəsi: asan

İstinad: S.Məmmədova. Mədəniyyətşünaslıq.(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti).
"Kooperasiya" nəşriyyatı
Bakı-2001

24. Mənəvi sərvətlərin yayılma və təbliği xüsusilə hansı şəkildə həyata keçirilə bilər?

- A) Rəsmi qərarların verilməsi ilə
- B) Qanunvericilik aktlarının qəbulu ilə
- C) Mədəniyyət müəssisələri vasitəsi ilə
- D) Cəmiyyətin bunu qəbul etməsi ilə
- E) Mədəniyyət müəssisələrinin işinin məhdudlaşdırılması ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədova. Mədəniyyətsünaslıq.(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti).
"Kooperasiya" nəşriyyatı
Bakı-2001

25. Aşağıdakılardan hansı mədəniyyət müəssisələrinin yaranması səbəblərindən biri ola bilməz?

- A) Mənəvi sərvətlərin istehsalı
- B) Mənəvi sərvətlərin qorunması
- C) Mənəvi sərvətlərin yayılması
- D) Mənəvi sərvətlərin maddi sərvətə çevrilməsi
- E) Mənəvi sərvətlərin istehlakı

Testin çətinlik dərəcəsi: asan

İstinad: S.Məmmədova. Mədəniyyətsünaslıq.(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti).
"Kooperasiya" nəşriyyatı
Bakı-2001

26. Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsasları və dövlət siyasətinin əsas prinsipləri hansı qanunverici aktla müəyyən edilir?

- A) "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu
- B) Azərbaycan Respubilkası Gənclər Və İdman Nazirliyinin əmr və qərarları
- C) Azərbaycan Respubilkası Mədəniyyət Nazirliyinin kollegiyasının qərarları
- D) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi tövsiyyələri
- E) İdman təşkilatlarının ümumi qərarları

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Bakı şəhəri, 30 iyun 2009-cu il
№ 847-IIIQ

27. Aşağıdakılardan hansı bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri ola bilməz?

- A) Milli idman növlərinin məhəlli səviyyədə inkişafına məhdud dəstək verilməsi
- B) Hər kəsin bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat

C) Əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında bədən tərbiyəsi və idmanın inkişafının vacibliyi

D) Bədən tərbiyəsi və idman sahəsində ayrı-seçkiliyin və zorakılığın yolverilməzliyi

E) Ölkə ərazisində əhalinin maraq göstərdiyi idman növlərinin inkişafının və kütləviliyinin artırılmasının dəstəklənməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Bakı şəhəri, 30 iyun 2009-cu il № 847-IIIQ

28. Bədən tərbiyəsi-idman təşkilatlarının qurulmasının əsas məqsədləri aşağıdakılardan hansılardır?

A) Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi

B) Əhalinin mədəni inkişafının təmin edilməsi

C) Sosial-iqtisadi inkişafa nail olmaq

D) Əhalinin vahid məqsəd ətrafında birləşmə vərdişlərinin gücləndirilməsi

E) Hamısı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Bakı şəhəri, 30 iyun 2009-cu il № 847-IIIQ

29. Vətəndaşların iş yerlərində bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı qeyd edilən fikirlərdən hansı doğru deyildir?

A) İşçilərə bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaratmaq

B) İşçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balansında olan idman obyektlərini təmənnasız təqdim etmək

C) Peşəkar idmanla məşğul olmaq istəyən işçilərin əmək müqavilələrinə xitam verərək aidiyyəti idman federasiyalarında işlə təmin olunmalarına köməklik göstərmək

D) İşçilərin bədən tərbiyəsi və idmanla məşğul olmaları ilə bağlı məsələlər üzrə müvafiq şərtləri kollektiv müqaviləyə və əmək müqaviləsinə daxil etmək

E) Müəssisə və təşkilatların balanslarında olan idman obyektlərinin saxlanılmasını, əsaslı və cari təmirini həyata keçirmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Bakı şəhəri, 30 iyun 2009-cu il № 847-IIIQ

30. Bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi qaydalarını və şərtlərini kim müəyyən edir?

- A) Tədbirlərin təşkilatçıları
- B) Yarış iştirakçıları
- C) Kütləvi tədbirlərin tamaşaçıları
- D) Hakimlər
- E) Münsiflər heyəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu, İlham Əliyev, Bakı şəhəri, 30 iyun 2009-cu il № 847-IIIQ

31. SOCAR-ın korrupsiya ilə mübarizə siyasətinin məqsədi nədən ibarətdir?

- A) İstehsalat həcmnin artırılması
- B) Fəaliyyətinin şəffaflığının artırılması
- C) Gəlirlərinin çeşidliliyinin artırılması
- D) İşə qəbul prosesinin mütərəqqi qaydalarda təşkili
- E) Satınalmaların bir mənbədən yerinə yetirilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: SOCARSS – 001.2012 - SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti

32. 1. Birbaşa və ya dolayısı ilə, şəxsən və ya üçüncü şəxslərin vasitəçiliyi ilə rüşvətin təklif, vəd edilməsi, verilməsi, istənilməsi və alınması; 2. Rüşvətin verilməsi və/və ya alınmasında vasitəçilik; 3. "Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər" in aparılması; 4. Kommersiya bəxşişi. Göstərilənlər hansı bəddə öz əksini tapmışdır?

- A) Korrupsiya əməliyyatı
- B) Maraqların toqquşması

- C) Şəxsi kommersiya maraqları
- D) Koorperativ maraqlar
- E) Mühafizə tədbirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCARSS – 001.2012 - SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti

33. “Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər” hansı şəkildə yerinə yetirilməlidir?

- A) Nağd
- B) Qiymətli kağızlar
- C) Qiymətli metallar
- D) Hədiyyə sertifikatları
- E) Yol verilmir

Testin çətinlik dərəcəsi: asan

İstinad: SOCARSS – 001.2012 - SOCAR-ın korrupsiya ilə mübarizə üzrə siyasəti

34. Hansı bənddə yanğın təhlükəsizliyi qaydalarına uyğun olmayan fikir qeyd edilmişdir?

- A) Hər bir obyektə ilkin yanğınsöndürmə alətlərinin alınması, saxlanması, təmiri və işə hazırlığına cavabdeh şəxs təyin edilməlidir
- B) İlkin yanğınsöndürmə vasitələrinin obyektə mövcudluğu və sazlığı barədə məlumat xüsusi jurnalda qeyd edilməlidir
- C) Qış fəslində (havanın mənfi temperaturunda) odsöndürənlər isidilən otaqlarda saxlanılmalıdır
- D) Şit yanında qum yeşikləri əsasən asan alışan və yanar mayelərin dağılma ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulmalıdır
- E) Bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını bilməsi vacib deyil

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları, SOCAR, Bakı, 2012

35. Müəssisələrin, binaların və tikililərin otaqlarında nələrin saxlanması qadağandır?

- A) Emal olunmuş kağız məhsullarının

- B) Partlayış-yanğın təhlükəli maddə və materialların
- C) Qalaqlanmış şəkildə kitabların
- D) İstifadəsiz qalmış dəftərxana ləvazimatlarının
- E) Fərdi mühafizə vasitələrinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

36. İşin sonunda hansı elektrik qurğu və cihazları dövrüyyədən açılmalıdır?

- A) Qəza işıqlandırmaları
- B) Yanğın siqnalizasiyası
- C) Avtomatik yanğınsöndürmə qurğuları
- D) Nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları
- E) Mühafizə siqnalizasiyası

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

37. Elektrik qurğularının istismarı zamanı nələr qadağan olunmur?

- A) Nasaz elektrik qurğularından istifadə etmək
- B) Elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək
- C) Qeyri-standart elektrik istilik cihazlarından istifadə etmək
- D) Elektrik qızdırıcı cihazlarını, televizorları və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq
- E) Elektrik ötürücülərinin (kabellərin, naqillərin) müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

38. Aşağıdakılardan hansı yanğın baş verən zaman ilk növbədə edilməli olan hərəkətlərdəndir?

- A) Yanğının hələlik çatmadığı yerdə özünü yanğından mühafizə etmək
- B) Sənədləri yanğından mühafizə etmək
- C) Dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək
- D) Yanğının zərər verməyəcəyindən əmin olduğun məsafəyədək uzaqlaşmaq
- E) Necə davranacağı ilə bağlı göstərişlərin verilməsini gözləmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları, AR DİN BDYTI, Əmr № 85, 25.05.2001

39. Yanar maye yanğınları zamanı hansı tərkibli odsöndürənlərdən istifadə edilməsi qadağandır?

- A) Su
- B) Köpük
- C) Toz
- D) Karbon qazı
- E) Heç biri

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Əmirxan. "İlkin Yanğınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

40. Yanar qazların yanğınlarında hansı tərkibli odsöndürənlərdən istifadə edilməlidir?

- A) Su
- B) Köpük
- C) Toz
- D) Karbon qazı
- E) Hamısı

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.Əmirxan. "İlkin Yanğınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

41. 1. Sıxmaq; 2. Alova yönəltmək; 3. Plomblu sancağı çəkmək; 4. Söndürmək. Odsöndürən balondan istifadə zamanı hansı ardıcılığa riayət etmək lazımdır?

A) 3, 1, 2, 4

B) 2, 3, 1, 4

C) 2, 1, 3, 4

D) 1, 2, 3, 4

E) 3, 2, 1, 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.Əmirxan. "İlkin Yangınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

42. Göstərilənlərdən hansı yangın zamanı istifadə edilən yangın inventarına aid deyil?

A) Odsöndürən

B) Bel

C) Balta

D) Keçə

E) Vedrə

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.Əmirxan. "İlkin Yangınsöndürmə Vasitələri" (Şəkillərlə təlimat). Bakı, 2014

43. Təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq və onu təmin etmək üçün məsuliyyət kimin üzərinə düşür?

A) İdarələrin, müəssisələrin, onların struktur bölmələrinin rəhbərlərinin

B) Müəssisələrdə aidiyyəti üzrə təyin edilmiş struktur bölmənin

C) İdarələrin, müəssisələrin, onların struktur bölmələrinin rəhbərlərinin sahə üzrə müavinlərinin

D) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisin

E) İdarə və müəssisənin yerləşdiyi ərazidə fəaliyyət göstərən yangından mühafizə bölmələrinin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

44. İstehsalatda bədbəxt hadisə baş verdikdə hansı tədbirlər görülməlidir?

- A) Zərərçəkən və ya hadisənin şahidləri dərhal müəssisənin vəzifəli şəxslərinə məlumat verməlidir
- B) Zərərçəkən baş vermiş qəzanın digər işçilərə də zərər verməməsi üçün təxirəsalınmaz tədbirlər görməlidir
- C) İstehsalatın dayanması və işçilər arasında təşvişə səbəb olmamaq üçün məsələ ilə bağlı heç kimə məlumat verilməməlidir
- D) Hadisə şahidləri ilk növbədə zərərçəkənin yaxınlarına məlumat verməlidirlər
- E) İlk növbədə istehsalat sahəsində meydana gələn qəza şəraiti aradan qaldırılmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

45. Neft sənayesində işçilərin işə götürülən zaman hansı növ tibbi müayinədən keçmələri tələb olunur?

- A) Dövrə tibbi müayinədən
- B) Vaxtaşırı tibbi müayinədən
- C) Profilaktik tibbi müayinədən
- D) İlk tibbi müayinədən
- E) Stasionar tibbi müayinədən

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

46. Göstərilənlərdən hansı işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi məqsədilə nəzərdə tutulan təlimatlardan biri deyil?

- A) Giriş təlimatı
- B) İş yerində təlimat
- C) Çıxış təlimatı
- D) İlk təlimat
- E) Birdəfəlik təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

47. Təhsilindən, ixtisasından, peşə və vəzifəsi üzrə iş stajından asılı olmayaraq müəssisəyə işə qəbul olunan bütün işçilərlə hansı təlimat keçirilməlidir?

- A) Giriş təlimatı
- B) İş yerində təlimat
- C) Çıxış təlimatı
- D) İlkin təlimat
- E) Birdəfəlik təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

48. Aşağıdakılardan hansının iş yerində təlimatlandırma prosesində izah olunmasına ehtiyac yoxdur?

- A) İş yerində onların əsas vəzifələri və davranış qaydaları
- B) Növbə (vaxt) metodu ilə işləyən işçilərin növbə başa çatdıqdan sonra davranış qaydaları
- C) İş vaxtı qurtardıqdan sonra iş yerinin təhlükəsiz vəziyyətdə saxlanması, lazım olmayan əşyalardan təmizlənməsi qaydaları
- D) Fərdi mühafizə vasitələri, onların tətbiqi və istifadə etmə qaydaları
- E) Bədbəxt hadisə baş verdikdə ilk tibbi yardımın (həkimdən qabaq) göstərilməsi qayda və üsulları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi, SOCAR, Bakı, 2007

49. Dəniz obyektlərində olarkən aşağıdakılardan hansı qadağan olunmur?

- A) Dənizdə çimmək
- B) Spirtli içkilər qəbul etmək
- C) Balıq tutmaq
- D) Quş ovlamaq
- E) İdmanla məşğul olmaq

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

50. Dəniz obyektində çalışan bütün işçilər aşağıda göstərilənlərdən hansını mükəmməl bilməyə borcludurlar?

- A) Neft sənayesində əməyin mühafizəsi qaydalarını
- B) İşçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi qaydasını
- C) Dəniz gəmilərində təhlükəsizlik texnikası Qaydalarının "Xidməti heyət işləyərkən və özünə xidmət edərkən təhlükəsizliyin təmini" bölməsini
- D) Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini
- E) Əmək Məcəlləsinin "İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları" fəslini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

51. Hansı bənddə göstərilən fikir dəniz obyektlərində təhlükəsizlik qaydaları baxımından yanlıştır?

- A) Dəniz obyektinə ilk dəfə gəlmiş işçilərə müvafiq təhlükəsizlik texnikası təlimatı keçirilməlidir
- B) Hər bir dəniz obyektində daxili nizam-intizam qaydaları, yangınların, qazneft təzahürlərinin, açıq fontanların və digər qəzaların qarşısının alınması və ləğvi üzrə təlimatlar olmalıdır
- C) Dəniz obyektlərində çalışan heyəti və oraya ezam olunmuş şəxslər yerinə yetirdikləri işlərə uyğun olaraq müvafiq paltar və ləvazimatla təchiz olunmalıdır
- D) Bütün heyət nəfəsalma aparatlarında işləmək (istifadə) bacarıqlarına sahib olmalıdır
- E) İşlərin təhlükəsiz yerinə yetirilməsinə dair təlimatlar olmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

52. Dəniz obyektində çalışan heyətin vertolyotla daşınması zamanı göstərilənlərdən hansı qadağandır?

- A) Uçuş zamanı vertolyotun komandirinə tabe olmaq
- B) Vertolyotun bortunda sərnişinlərlə birlikdə partlayış-yanğın təhlükəli və zəhərli maddələrin daşınması
- C) Uçuş vaxtı sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlaması

D) Sərnişinlərin vertolyotda olan xilasetmə vasitələri və onlardan istifadə qaydaları haqqında qabaqcadan məlumatlandırılması

E) İşçilərin xüsusi olaraq sərnişinlərin daşınması üçün təchiz olunmuş vertolyotlarda daşınması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

53. Sərnişin daşıyan gəmilərin anbarlarında və göyertəsində hansı maddələrin olması qadağandır?

A) Neft məhsulları

B) Xilasetmə vasitələri

C) Ərzaq məhsulları

D) Tikinti materialları

E) Çap materialları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

54. Heyətin dəniz obyektinə və geriyyə daşınması prosesində qeyd olunanlardan hansı doğrudur?

A) Yanalma əməliyyatı və yükləmə-boşaltma işləri aparılan zaman göyertədə işlər aparılan yerdə dayanmağa icazə verilir

B) Gəmi kapitanının icazəsi olmadan da gəmidən düşmək olar

C) Minib-düşmə zamanı gəminin bortu üstündən atılmağa icazə verilir

D) Gəmiyə minmə və ondan düşmə zamanı dəniz obyektinin minib-düşmə meydançasında adamların toplanması qadağandır

E) Yükləmə-boşaltma işləri adamların minməsi və düşməsi ilə eyni zamanda aparıla bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

55. Dəniz şəraitində çalışan heyətin təxliyəsi zamanı hər bir işçi "qayıq signalı" üzrə nəyi bilməlidir?

A) Kollektiv xilasetmə vasitələrinin idarə olunmasını

B) Heyətin sayını

C) İstehsalın dayandırılması qaydalarını

D) Qayığın texniki göstəricilərini

E) Öz yerini və vəzifəsini

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

56. Göstərilənlərdən hansını fərdi mühafizə vasitəsi hesab etmək olmaz?

A) Xüsusi geyim

B) Qoruyucu dəbilqə

C) Xüsusi indikator

D) Xüsusi ayaqqabı

E) Qoruyucu eynək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

57. Aşağıdakılardan hansı fərdi xilasetmə vasitələrindən deyildir?

A) Xilasetmə qayığı

B) Xilasetmə jilet

C) Qoruyucu kostyumlar

D) Hidrokostyumlar

E) Xilasetmə dairəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Neftqazçıxarma Sənayesində Təhlükəsizlik Qaydaları, SOCAR, Bakı, 2005

58. 1. Azərbaycan Respublikasının Dövlət bayrağı; 2. Azərbaycan Respublikasının Dövlət dili 3. Azərbaycan Respublikasının Milli Qəhrəmanı; 4. Azərbaycan Respublikasının Dövlət gerbi; 5. Azərbaycan Respublikasının Dövlət himni. Azərbaycan Respublikasının dövlət rəmzlərini göstərin.

A) 1, 4, 5

B) 1, 2, 3

C) 1, 2, 3, 4, 5

D) 1, 2, 5

E) 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Konstitusiyası

59. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyətinin mənbəyi kimi kim göstərilib?

A) Azərbaycan Respublikasının Prezidenti

B) Azərbaycan Respublikasının Milli Məclisi

C) Azərbaycan xalqı

D) Azərbaycan diasporu

E) Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətləri olan ictimai xadimlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Konstitusiyası

60. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı bənddə ifadə edilən fikir doğru deyildir?

A) Azərbaycan dövləti mədəniyyətin və incəsənətin inkişafına yardım göstərir

B) Azərbaycan Respublikası vətəndaşlarının mədəni sərvətlərdən istifadə etmək hüququ vardır

C) Azərbaycan dövləti xalqın tarixi, maddi və mənəvi irsini qoruyur

D) Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalıdır

E) Mədəniyyət sahəsində çalışan mütəxəssislərin mədəni həyatda iştirak etmək baxımından müstəsna hüququ vardır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Konstitusiyası

61. Azərbaycan Respublikasının qanunvericiliyi aşağıdakılardan hansını istisna edir?

A) Yaşamaq hüququ

B) Məcburi əmək müqaviləsi bağlamaq hüququ

C) Azadlıq hüququ

D) Mülkiyyət hüququ

E) Mədəniyyət hüququ

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Konstitusiyası

62. Hansı hallarda şəxs məcburi əməyə cəlb edilə bilər?

A) Əmək intizamı pozulduqda

B) Əmək hüquqlardan sui-istifadəyə yol verildikdə

C) Məhkəmə qərarı əsasında

D) İstehsal hədəflərinin icra nəticələrinə əsasən

E) İntizam tənbehləri nəticəsiz qaldıqda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Konstitusiyası

63. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini tənzimləyən əsas qanunverici akt hansıdır?

A) Kollektiv müqavilə

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

C) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

D) Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası

E) Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

64. İşəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtlərini əks etdirən hansı yazılı müqavilə bağlanır?

A) Kollektiv müqavilə

B) Kollektiv saziş

C) Əmək müqaviləsi

D) Maddi məsuliyyət müqaviləsi

E) Müəssisəni təmsil etmək hüququ verən etibarnamə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

65. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi nəticəsində işçilərə dəyən maddi və digər ziyan kim tərəfindən ödənilməlidir?

A) Sığorta şirkəti

B) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

C) Həmkarlar İttifaqı

D) İşəgötürən

E) Prosesə səbəb olan fiziki şəxs

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

66. Qeyd olunan fikirlərdən hansı Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilmiş işçi hüquqları ilə ziddiyyət təşkil edir?

A) Əmək müqaviləsinin şərtlərini dəyişdirmək üçün işəgötürənə müraciət etmək

B) İş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq

C) Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq

D) Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək

E) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri əlavə əmək haqqı tələb etmədən yerinə yetirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

67. Hansı əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri ola bilməz?

A) Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək

- B) Əməyin təhlükəsizliyi normalarına əməl etmək
- C) İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq
- D) Əmək qanunvericiliyinin tələblərinə əməl etmək
- E) Əmək funksiyalarından irəli gələn öhdəliklərini başqasına ötürmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

68. Əmək münasibətləri sahəsində işəgötürənlə bağlı qeyd olunan fikirlərdən hansı doğrudur?

- A) Əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirməlidir
- B) Kollektiv müqavilədə nəzərdə tutulmuş öhdəliklərdən bir tərəfli qaydada imtina edə bilər
- C) Əmək Məcəlləsi ilə işçiyə ödənilən bütün ödənişlərin müvafiq struktur tərəfindən nağd şəkildə ödənilməsinə təmin etməlidir
- D) Xüsusi hallarda 15 yaşına çatmamış şəxsləri işə götürməyə icazə verilir
- E) İşçilərlə bağlanmış əmək müqavilələrinə istədiyi zaman xitam verə bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

69. Hansı hallarda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququna sahibdir?

- A) İşçi immun çatışmazlığı virusuna yoluxduqda
- B) Şəxsin dağınıq skleroz xəstə olması səbəbilə
- C) İşçi iş vaxtı ərzində inzibati xətalara yol verdikdə
- D) İşçinin çalışmağa mane olmayan əlilliyi olduqda
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

70. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında hansı təşkilat qurula bilər?

- A) İlk partiya təşkilatı

- B) Mülki Müdafiə qərargahı
- C) Dini qurum
- D) Həmkarlar ittifaqı təşkilatı
- E) Bədən tərbiyəsi könüllüləri birliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

71. 1. İşçinin soyadı, adı, atasının adı; 2. İşçinin mobil və ev telefon nömrəsi; 3. Əmək müqaviləsinin müddəti; 4. Əmək müqaviləsinin bağlandığı gün; 5. İşçinin növbəti mərhələdə yüksələ biləcəyi vəzifə. Əmək müqaviləsində yuxarıdakılardan hansı mütləq göstərilməlidir?

- A) 1, 2, 3
- B) 1, 3, 4
- C) 1, 2, 5
- D) 1, 3, 5
- E) 3, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

72. Əmək müqaviləsi hansı formada bağlanır?

- A) Yazılı
- B) Şifahi
- C) Elektron
- D) Elan olunmaqla
- E) Digital

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

73. Aşağıdakılardan hansı iş yerlərinin attestasiyasının keçirilməsinin məqsədlərindən biri ola bilməz?

- A) Əmək məhsuldarlığını artırmaq

- B) Əməyin mühafizəsi tədbirlərini təmin etmək
- C) İstehsal sanitariyası və gigiyenasının vəziyyətini müəyyən etmək
- D) İş yerlərinin ixtisarına nail olmaq
- E) İşin səmərəliliyini artırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

74. Aşağıdakılardan hansı əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri ola bilməz?

- A) Tərəflərdən birinin təşəbbüsü
- B) İşçinin iradəsinin əleyhinə olaraq əmək müqaviləsini ləğv etməyə məcbur etmək
- C) Əmək müqaviləsinin müddətinin qurtarması
- D) Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
- E) Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

75. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsi işgötürən tərəfindən ləğv edilə bilər. Bu halda işçinin peşəkarlıq səviyyəsinin və ya ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun olub olmadığına qərar vermə səlahiyyətinə sahib olan qurum hansıdır?

- A) Attestasiya komissiyası
- B) Müəssisənin tabe olduğu yuxarı təşkilat
- C) Müəssisənin kadrlar şöbəsində təşkil edilmiş və müəssisə rəhbərinin sədrliyində fəaliyyət göstərən daimi komissiya
- D) Həmkarlar İttifaqı Komitəsi
- E) Heç biri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

76. 1. Heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə; 2. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurma; 3. Əmək fəaliyyəti nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi fayda vermə; 4. Fərqində olmadan istehsal və kommersiya sirlərinin yayılmasına səbəb olma; 5. Yaxın qohumunun xəstələnməsi səbəbilə bütün günü işə gəlməmə; 6. Zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlmə. Yuxarıda qeyd olunanlardan hansı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilməz?

- A) 1, 2, 6
- B) 4, 5, 6
- C) 3, 5, 6
- D) 3, 4, 5
- E) 1, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

77. İşçilərin əmək məzuniyyətlərindən istifadə etmək hüququ hansı amildən birbaşa asılıdır?

- A) Vəzifəsindən
- B) Peşəsindən
- C) Əmək şəraitindən
- D) Əmək müqaviləsinin müddətindən
- E) Heç birindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

78. Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematografiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti hansı müddətə verilir?

- A) 21 təqvim günü
- B) 30 təqvim günü
- C) 35 təqvim günü
- D) 42 təqvim günü
- E) 46 təqvim günü

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

79. Əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəli kimin tərəfindən təsdiqlənir?

- A) Həmkarlar İttifaqı Komitəsi
- B) İşəgötürən
- C) Şöbə/sex rəisi
- D) İşçi
- E) İctimai nəzarət komitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

80. Əmək məzuniyyəti ilə bağlı qeyd olunan fikirlərdən hansı yanlıştır?

- A) Əmək məzuniyyəti heç bir halda başqa vaxta keçirilə bilməz
- B) İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir
- C) İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır
- D) Ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək məqsədilə işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır
- E) İşləməklə yanaşı təhsil alan işçilərə ödənişli təhsil məzuniyyətləri verilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

81. İntizam tənbehi işçiyə nə vaxt verilə bilər?

- A) İşdə olduğu iş günü ərzində
- B) Məzuniyyətdə olduğu müddətdə
- C) Ezamiyyətdə olan müddətdə
- D) Əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində
- E) İstirahət günündə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

82. Maddi ziyan kim tərəfindən ödənilməlidir?

- A) Ziyan vuranın tabe olduğu xətti rəhbəri
- B) Ziyan vurmaqda təqsirli olan tərəf
- C) İcbarı Sığorta Bürosu
- D) Sığorta şirkəti
- E) Müəssisəyə rəhbərlik edən şəxs

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

83. Hansı kargüzarlıq xidmətinin əsas vəzifələrindən biri deyildir?

- A) Daxil olan sənədləri qəbul edərək qeydiyyatını aparmaq
- B) Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq
- C) Sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək
- D) Sənədləri qoruyub saxlamaq və xidməti zərurətlə əlaqədar onlardan istifadəni təmin etmək
- E) Sənədlərin icrası ilə bağlı müəssisənin rəhbərliyindən arayış tələb etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

84. Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə kimin vəzifəsidir?

- A) Sənəd ünvanlanan strukturun rəhbərinin
- B) İcraçının
- C) Sənədə dərkənar qoyan rəhbər işçinin
- D) Sənədi qəbul edib qeydiyyatını aparan işçinin
- E) Sənədin ünvanlandığı təşkilatda çalışan hər kəsin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

85. Sənədin təşkilat daxilində razılaşdırılması tələb olunduqda bu kimlər arasında həyata keçirilir?

- A) Sənədin hazırlandığı struktur bölməsinin işçiləri arasında
- B) Sənədin cavablandırılması üçün göndərildiyi təşkilatla
- C) Müvafiq struktur bölmələrinin rəhbərləri arasında
- D) Aidiyyəti üzrə müxtəlif təşkilatlar arasında
- E) Müvafiq icra hakimiyyəti orqanları ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

86. Hansı sənədlərin təsdiq edilməsinə ehtiyac yoxdur?

- A) Vətəndaş müraciətlərinə cavab məktublarının
- B) Əsasnamələrin
- C) Yoxlama-təftiş xarakterli aktların
- D) İşlərin qəbulu və təhvil aktlarının
- E) Təşkilat rəhbərliyinin zəruri hesab etdiyi sənədlərin

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

87. İmzalanmış sənədlər qeydiyyatının aparılması və göndərilməsi üçün kimə verilir?

- A) Struktur bölmənin rəhbərinə
- B) Poçt xidmətinə
- C) Kargüzarlıq xidmətinə və ya kargüzarlığa məsul işçiyə

D) Kuryerə

E) İcraçıya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

88. Kargüzarlıq xidməti tərəfindən sənədlərdə müvafiq çatışmazlıqlar aşkar edildikdə hansı tədbir görülür?

A) Çatışmazlıqlar aradan qaldırılır

B) Sənəd imzalayana qaytarılır

C) Sənəddəki çatışmazlıqlara görə rəhbərliyə müvafiq arayış hazırlanır

D) Sənədlər icraçılara qaytarılır

E) Rəhbərliyə irad bildirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

89. Daxil olan və göndərilən sənədlərin, o cümlədən nəzarətdə olan və digər ən mühüm sənədlərin qəbulu və təhvilə necə aparılır?

A) Müvafiq kitabda qeyd aparılmaqla

B) Yalnız təşkilatın rəhbərinin göstərişi ilə

C) Yalnız ən mühüm sənədlərin qeydiyyatı aparılmaqla

D) Yalnız vətəndaş müraciətlərinin qeydiyyatı aparılmaqla

E) Seçilərək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

90. Sənədlərin qeydə alınmasını kimlər həyata keçirir?

- A) Struktur bölməsinin bütün işçiləri
- B) Sənədin icraçısı təyin edilmiş işçilər, hər kəs icrasında olan sənədi
- C) Struktur bölməsinin rəhbəri
- D) Struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları
- E) Yuxarı təşkilatda qeydiyyatdan keçirilmiş sənədlərin təkrar qeydiyyatına ehtiyac yoxdur

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

91. Sənədin icra müddəti hansı hallarda və kim tərəfindən uzadıla bilər?

- A) Təşkilat rəhbərinin göstərişi ilə
- B) İcraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə, təşkilat rəhbəri tərəfindən
- C) Müraciəti ünvanlamış tərəfin razılığı ilə, yuxarı təşkilat tərəfindən
- D) İcraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə, kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən
- E) İcraçının bununla bağlı rəhbərliyə yazılı və ya şifahi məlumat verməsi kifayət edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

92. İcra edilmiş sənədlər qanunvericiliyə uyğun olaraq arxivə təhvil verilməmişdən əvvəl necə saxlanılır?

- A) Təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq formalaşdırılmış qovluqlarda
- B) İşçilər icraya qəbul etdikləri sənədləri şəxsi qovluqlarda saxlayırlar
- C) Struktur bölməsinin rəhbərinin bilavasitə sərəncamında
- D) İcrası tamamlanmış sənədlər birbaşa arxivə təhvil verilir
- E) Yuxarı təşkilatın aidiyyəti struktur bölməsinə təhvil verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat, Heydər Əliyev, Bakı şəhəri, 27.02.2003, Fərman № 935

93. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

94. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

95. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat
- C) Növbədən kənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

96. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

97. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

98. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

99. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

100. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

101. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

102. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

103. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

104. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

105. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

106. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

107. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

108. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərənəmz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

109. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

110. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

111. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

112. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

113. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahıl yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

114. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

115. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

116. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

117. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

118. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

119. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

120. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

121. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

122. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

123. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

- A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları
- B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə
- C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə
- D) Həmkarlar ittifaqının nizamnaməsi
- E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

124. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

- A) Slaydoskopdan, telefondan, printerdən
- B) Kompüterdən, printerdən. Proyektordan
- C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

125. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqaladə Hallar Nazirliyinin qaynar xətti

126. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

127. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

128. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

129. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ılandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999